

Mədəniyyət paytaxtımızdan dünyaya yeni mesajlar verildi



Qısa zaman ərzində işğaldan azad edilmiş torpaqlarda görülən böyük quruculuq, abadlıq işləri isə hər kəsi heyrətə salmaqdadır. Halbuki, dünya azərbaycanlılarının Qələbə işi-ğına yığıldığı Şuşada vaxtilə bir dənə də salamat tarixi bina qalmamışdı. Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz fikirlərini belə ifadə etdi: “Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölürlərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik”.

Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin maraqlarını qorumalıdır. Bu mənada dünya azərbaycanlılarının sonuncu qurultayı həm də gələcək üçün fəaliyyət proqramıdır. Öz çıxışında xaricdə yaşayan azərbaycanlıların tarixi Vətəni ilə sıx bağlılığını bir daha qeyd edən Prezident İlham Əliyev bildirdi ki, heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrəndən çoxdur və indi marşrutlar da açılır, aeroportlar

Şuşada keçirilən Zəfər qurultayının mühüm məqamlarını, orada səsləndirilən fikirlərin ümumi təhlilini aparsaq, belə bir qənaətə gəlmiş olarıq: Zəfər qurultayı dünya azərbaycanlıları üçün gələcək fəaliyyət proqramı funksiyasını daşıyır. Qurultayda çıxış edən möhtərəm Prezidentimiz müharibənin gedişi, qələbənin təmini üçün beynəlxalq müstəvidə aparılmış qətiyyətli fəaliyyət, vaxtilə Ermənistanın xeyrinə olan beynəlxalq dəstəyi Azərbaycanın lehinə dəyişmək uğrunda görülən fenomenal işlər, ən əsası xalqımızın, cəmiyyətimizin milli həmrəyliyi ilə bağlı məqamlara toxundu.

da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.

Diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdır. “Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşmış. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”, - deyən dövlət başçımız müharibə və postmüharibə dövrlərində xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət verdi.

Bəli, artıq xaricdə yaşayan soydaşlarımız qəti və davamlı şəkildə Azərbaycan dövlətinin maraqlarını qoruyurlar. Mən rəssamam və xarici ölkələrə tez-tez səfərlər edirəm. Bu səfərlər zamanı Azərbaycanın diaspor təşkilatlarının necə fəallaşdığının şahidi oluram. Onlar hər zaman ölkəmizdə baş verənlərlə maraqlanırlar, erməni diasporuna çox layiqli şəkildə cavablar verirlər. Bu da onu göstərir ki, dövlətimiz ilk illərdən aprardı-

ğı diaspor siyasətinin bəhrələrini görməyə başlayıb. Bu mənada məhz xarici ölkələrdə doğulan, böyüyən gənclərimizin fəallığı daha yüksək dəyərləndirilməlidir. Həmin gənclər öz azərbaycanlı kimlikləri ilə fəxr edirlər. Dövlətimizin illər ərzində apardığı müntəzək, ardıcıl strateji xəttin uğurlu icrasının nəticəsi olaraq bu gün Azərbaycan diasporası keyfiyyət baxımından bir neçə pilləni geridə qoyaraq daha yüksək mərtəbələrdə möhkəmlənib.

Şuşada keçirilən qurultay hər bir azərbaycanlıya sevinc, fərh hissi yaşatdı, həm də hər birimizdə məsuliyyət yaratdı. Dövlətimizin ideologiyadan apardığı iş aydın görünən və dərinidir. Bu siyasət həm uzun müddətə köklənib, həm də gələcəyə hesablanıb. Həmin ideologiya işin komponentlərindən olan iqtisadiyyatımızın genişləndirilməsi və gənclərimizin yeni dövrün tələblərinə uyğun formalaşdırılması və inkişafı davam etdirilir. Məhz bütün bunların nəticəsidir ki, öz həqiqətlərimizi dünyaya təqdim edə və onu qəbul etdirə bilirik.

Dünya Azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi ilk

növbədə psixoloji əhəmiyyət daşıyır. Çünki, burada keçirilən hər bir tədbir bizim düşmənlərə verdiyimiz mesajdır. Bu mesajın Şuşadan verilməsi isə həm ermənilərin, həm də onların havadarlarının Qarabağla bağlı illüziyalarını alt-üst edir.

Dünyada yaşayan milyonlarla azərbaycanlı 30 ildir ki, Azərbaycanın haqq səsinə yaşadıkları ölkələrin ictimaiyyətinə çatdırır. Bu gün də bu işin davam etdirilməsinə böyük ehtiyac var. Çünki, müharibə başa çatsa da, Azərbaycana qarşı ərazi iddiaları hələ ki, bitməyib. Bunu Prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı deyib. Prezident diasporun bundan sonrakı fəaliyyət istiqamətlərini də açıqlayıb.

Qeyd edək ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı artıq sona çatıb. Zəfər qurultayı adlandırılan tədbir, Şuşa ilində baş tutub. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Onlar arasında müxtəlif peşə sahibləri, o cümlədən mədəniyyət, ədəbiyyat xadimləri, rəssamlar da var idi.

Sonda qeyd edilib ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü oldu.

Şuşa 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu, çox böyük missiyadır. Artıq Şuşanı dünyada daha yaxından tanıyacaqlar.

Çingiz FƏRZƏLİYEV,
Milli İncəsənət Muzeyinin
direktoru, Əməkdar incəsənət
xadimi, rəssam